

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 196 (5184) 26 oktyabr 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

Azərbaycan və Xorvatiya prezidentləri biznes forumda iştirak ediblər



26 oktyabr 2016-ci il

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

Azərbaycan və Xorvatiya prezidentləri biznes forumda iştirak ediblər



Oktabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.

AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Grabar-Kitarović biznes forumda iştirak ediblər. Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırmaya, nəqliyyat, maşınqayırmaya, qida sənayesi, kimya, tekstil, eczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, sehiyyə, turizm, daşınmaz əmlak, konsalting və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib. Prezidentlər biznes forumunda çıxış etdilər.

Prezident İlham Əliyev:

-Sabahınız xeyir.

Xanım Prezidentin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danişa bilərik. Nəticələr olduqca müsbətdir. Dünən çox gözəl müzakirələrimiz olmuşdur. Bütün mühüm məsələləri müzakirə etdik. Region-

nal məsələlər ikitərəfli əlaqələr baxımından müzakirə edildi. Təbii ki, biz bu müzakirələrdə iqtisadi əməkdaşlığımıza böyük əhəmiyyət verdik. Məmənun qaldığıımızı bildiririk ki, bir qrup xorvat iş adamı xanım Prezidenti Azərbaycana səfərində müşayiət edir və bu gün bu biznes forumda iştirak edir.

Bu səfər çox uğurlu olmuşdur. Biz strateji tərəfdəşligimizi bir dəha vurğuladıq. Əməkdaşlığımızın əsas istiqamətlərin müəyyənələşdirdik və çox müsbət əməkdaşlıq etdiyimizi bir daha təsdiqlədik. Biz dostuq, tərəfdəşiq.

Siz iş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələrinizi genişləndirməlisiniz. Çünkü sərmayə qoyuluşu, birge fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim gözəl siyasi əlaqələrimizi nəzərə alsaq, burada çox yaxşı perspektivlər var. Bizim çox gözəl siyasi əlaqələrimiz var və ümidi varam ki, işgüzar dairələr də bu nümunədən istifadə edəcəklər.

Bizim keçmişdə də birgə layihələrimiz olmuşdur. Amma bu gün biz ticarət dövriyyəmizə nəzər salsaq görərik ki, burada iki element mövcuddur və onlar bu dövriyyənin artmasına və azalmasına

təsir edir. Biri Azərbaycandan Xorvatiyaya neft satışıdır. Digəri isə Xorvatiya gəmilərinin Azərbaycana satışıdır. Bu, çox gözəl əməkdaşlıqdır. Burada idxlə-ixrac əməliyyatlarından söhbət gedir. Amma düşünürəm ki, artıq zamanı yetişib ki, biz iqtisadi əməkdaşlığımızı şaxələndirik və idxlə-ixrac əməliyyatlarını genişləndiririk.

Dünən müxtəlif formatda nümayənde heyətləri görüşdülər və bir sıra istiqamətlər qeyd edildi. Bizim iqlim şəraitimizdən istifadə edilməsi təklif olundu və Xorvatiyadan müəyyən məhsulların idxləli müzakirə edildi. Əminəm ki, bu gün burada daha geniş şəkildə müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Çünkü biz Xorvatiyanın ixracından xəbərdarlıq və siz de bilirsiz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Odur ki, düşünürəm bu forum öz diqqətini məhz bu istiqamətə yönəltməlidir.

Burada qarşılıqlı sərmayə qoyuluşu da müzakirə edilməlidir. Biz çox maraqlıq ki, ölkəmizdə yeni sahələr yaradılsın. Burada eczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Biz bu baxımdan idxlə-ixrac əməkdaşlıqları, dərmanların istehsalı sahəsində birgə müştərək müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünkü bizim bazar genişlənir, əhalimiz artıq on milyon nəfərə çatır və əhalinin sayı ildən-ile artır. Bu səbəbdən bu sahə çox maraqlı ola bilər.

Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarada sərmayə qoyuluşu ilə meşğuldur. Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz tərəfinən sərmayələr yarılır. Bu sahədə də imkanlar nəzərdən keçrilənlərdir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər.

Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz, eyni zamanda, xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzə-

rə alsaq, biz böyük məmənuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik.

Turizm sahəsi. Təbii ki, Xorvatiyanın bu sahədə çox böyük təcrübəsi var. Dünən xanım Prezidentlə söhbət edəndə mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də ölkəmizdə bu sahəni inkişaf etdirmək əzmindəyik. Bu, bizim üçün ənənəvi sektor olmamışdır. Amma indi şaxələndirmə siyasetini həyata keçiriyimiz üçün biz də bu sahəni genişləndirməye maraqlıq və artıq turistlərin artımını müşahidə edirik. Bu səbəbdən bu da müzakirələrin mövzusu ola bilər.

Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır. Bildiyiniz kimi, biz geniş əsərde kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxlə-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olunduqca çox maraqlıdır.

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

Azərbaycan və Xorvatiya prezidentləri biznes forumda iştirak ediblər

Əvvəli Səh. 2

Enerji siyaseti ile bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünkü bu, artıq getdikcə bizim bir gə gündəliyimizə daxil olan məsələdir. Azərbaycan ilə Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə “Cənub” Qaz Dəhlizinin genişləndirilməsi, İon və Adriyatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr de Azərbaycandan təbii qaz alaraq, yeni mənbə eldə etsinlər.

Bizim təsdiq edilmiş qaz ehtiyatımız 2,5 trilyon kubmetrdən çoxdur. Bu ehtiyatlar artacaq. Çünkü biz hələ də kəşfiyyat işləri ilə məşğul oluruq. Bu ehtiyatların şaxələndirilmiş şəkildə ixracına nail olmaq üçün bizim müxtəlif istiqamətlərdə qazı nəql edən bir neçə kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Bu ümumi layihə "Cənub Qaz Dəhlizli" adlanır. Buraya dörd layihə daxildir və hər biri hazırda icra mərhələsindədir. "Şahdəniz-2" qaz yatağında, - bu, dünyanın en böyük qaz yataqlarından biridir, - hasilat artırılib və biz burada ikinci fazanın icrasına başlayacaqıq. Bununla yanaşı, Avropa istiqamətində üç qaz kəməri inşa edilir. Onun sonuncu mərhəlesi Trans-Adriatik qaz kəməri sizin regional yaxındır. Həmin qaz kəmərinin Xorvatiyaya və digər qonşu dövlətlərə uzadılması ilə məşğul olabilərik. Bunu müzakirə edəcəyik. Ümid edirəm ki, artıq biz tezliklə danışıqların fəal fazasına başlayacaqıq. Bu, təhlükəsizlik, enerjinin şaxələndirilməsi layihəsidir. Burada bütün tərəflər qazanacaq. Çünkü biz Avropa bazarına çıxış əldə edirik. Avropa istehlakçıları isə əlavə mənbələr əldə edir. Bilirik ki, bu gün Avropanın tələbatı artır. Biz isə yeni mənbəyik və yeni nəqliyyat marşrutu təklif edirik. Bu da bizim üstünlüyüümüzdür.

Bununla yanaşı, biz artıq beş il bundan önce Avropa Komissiyası ile birlikdə enerji sahəsində strateji tərəfdəşlilik haqqında Memorandum imzalamışıq. Bildiyiniz ki- mi, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdəşlilik sazişi ilə bağlı danışığıla- ra başlayırıq. Bu sahədə böyük fə- allıq var. İon-Adriatik dənizləri arasında qaz kəmərinin inşası yе- ni iş yerləri yaradacaq və onun ti- kintisine yeni şirkətlər cəlb oluna- caq. Bununla da bizim Xorvatiya ilə strateji tərəfdəşliğimiz enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu mehz bele olacaq. Bu, Avropa, Avropa təsisatları və üzv dövlətlərlə bizim əməkdaşlığı- mızın mühüm hissəsidir. Təbii ki, Avropa İttifaqının üzvü olmayan

qonşularımız da bu layihədə fəal iştirak edirlər.

Azərbaycanda ümumi vəziyyətə bağlı bir neçə kəlmə söylemək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin keşkin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz bu ilki bütçemizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacaqıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasetimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərinə asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq men bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabətqabiliyyətli məhsullarla daxil olaq.

Azərbaycanda çox münbit sərmayə mühiyi var. Bildiyiniz kimi, biz postsovət məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdeyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dönyanın digər bölgələrində böhrana baxmaya-raq, biz yenə də neft-qaz sahəsi-nə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq.

Biz işsizliyi keskin şekilde azalda bilmışık. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti keskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik.

Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla ol-duqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qoşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danişram. Həmin dehliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçmək-İle Çindən Avropaya uzanır. Ümid-varam ki, biz bir neçə aydan son-ra həmin layihənin başa çatması-nı qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marş-rutu olacaq. Təbii ki, biz bu layi-hədə də bərabər çalışma bilərik.

Diger layihenin icrasina bu il
baslanmisdir. Artiq bu istiqamet-
de sarmayelerin goyulusu basla-

mışdır. Bu, Asiyadan, yəni, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bize imkan verəcək ki, on milyonlarla ton yükü öz ərazimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısaçıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Təbii ki, Xəzərdən keçən bu nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi gözəl gəmi-bərələrdən istifadə oluna bilər. Biz uzun illərdür bu gəmilərdən istifadə edirik. Yəni, bu layihə də bütün iştirakçılar üçün davamlı inkişaf və davamlı qələr menbəvi olacaqdır.

Prezident Kolinda Grabar-Kitarović:

-Cənab Prezident, təşəkkür edirəm.

Hörmətli iş adamları, hər birləni salamlayıram. Bakıda olmayımdan və bu gün sizin qarşınızda çıxış etməyimdən çox şadam. İlk növbədə, cənab Prezident, bir daha şəxsən Sizə və xanımınıza, Sizin bütün heyətinizə minnətdəram ki, ölkənizdə bize bu qədər qonaqpərvər ab-hava yaratmışınız. Həyat yoldaşım ve mən özümüzü evdəki kimi hiss edirik. Eyni zamanda, cənab Prezident, təşəkkür edirəm ki, Siz Azerbaycan ilə biznes əlaqələrinin qurulması üçün bize imkan yaradırsınız və ölkənizin perspektivləri haqqında ətraflı məlumat verdiniz. Yəni, burada sadəcə enerji və nəqliyyat sektorundan söhbət getmir. İqtisadiyyatın digər sahələrində böyük imkanlar var və xorvat şirkətləri bundan bəhrələnməlidir.

Mən bunu bir neçə dəfə qeyd etmişəm və dünən "ADA" Universitetindəki çıkışlığında da dedim ki,

bizim güzel siyasi əlaqələrimiz var. Təessüflər olsun ki, işgütə dairələr həmin səviyyədə fəaliyyət göstərə bilmir. Eyni zamanda, bu-nu Azərbaycana da şamil etmək olar. Bizim çox güzel siyasi əmək-dاشlığımız var. Heç bir açıq qalan məsələmiz yoxdur. Sizi əmin edi-rəm ki, Avropa İttifaqında və NA-TO-da Xorvatiya Sizin dostunuz və tərəfdəniniz olaraq qalacaqdır. Ümid edirəm ki, tezliklə Avropa İt-tifaqı ilə strateji tərəfdəşlıq sazişinin müzakirəsi başa çatacaqdır. Ümid varam ki, bizim Zagrebde imzaladığımız strateji tərəfdəşliq və dostluq haqqında Bəyannamə də buna təkan verecək. Bildiyiniz kimi, mənim irəli sürdüyüm "3 də-niz" təsdikləri vənə - Adriatik, Bal-

niz" təşəbbusu var - Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsi. Biz görürük ki, iqtisadi əməkdaşlığımız neftin qiyamətindən və ya Azərbaycanın sifariş etdiyi gəmi-bərələrin sayından asılı olur. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığımız üçün da ha güclü zəmin yaratmalıyıq.

Mən cox sadam ki, bu gün bu-

rada büyük sayıda iş adamları iştirak edir. Məni Azərbaycana rəsmi səfərimdə 50-dən artıq xorvat şirkətinin nümayəndəsi müşayiət edir. Bunlar olduqca təcrübəli şirkətlərdir. Xorvatiyada son 6 ilde müşahidə edilən tənəzzüldən sonra bizim iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub. Bizim ümumi daxili məhsulumuzun həcmi artır və həmin prosesə mehz bu şirkətlər öz töhfələrini vermişlər. Bu gün bu şirkətlər hem Avropada, hem də qlobal bazarda bizim iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Mənim məqsədim mehz orta və kiçik şirkətlərimizin iqtisadi artımın generatoruna, aparıcı qüvvəsinə çevrilməsidir ki, onlar da bizim Azərbaycan ilə əla-qələrimizə əlavə töhfə verə bilsinlər.

Bildiyiniz kimi, bir neçə gün bundan önce Xorvatiyada yeni hökumət formalaşıb. Bu, iş yerlerinin artırılması ve ölkədə sərmaya qoymuluşu üçün daha yaxşı mühitin yaradılması istiqamətində olduqca iddiyalı bir hökumətdir. Biz ölkələrimiz arasında müştərek iqtisadi komissiyanın fəaliyyətinə də təkan vermeliyik. İlk iclasın keçirilməsi üçün lazımi işlər görülməlidir. Həmin komissiya da ölkələrimizin biznes dairələri arasında əməkdaşlığı genişləndirəcəkdir. Ümidvaram ki, bizim burada ticarət nümayəndəliyimiz də tezliklə tamhüquqlu səfirlilik statusu eldə edəcəkdir. Biz çalışacaqıq ki, səfirlivimiz burada daha feal olsun.

Cənab Prezident, biz siyasi məsələləri bu şəhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər regionda, daha geniş regionda - Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.

Xorvatiya enerji sektorunda əməkdaşlığı sadıqdir və bu sahəyə diqqəti yöneltməyə davam edəcəkdir. Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüüm "3 deniz" təşəbbüsü də Cənubi-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi laiyihəsi, Krk şəhərində maye qaz terminalının inşası - bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin biziimlə əməkdaşlıq etmələri üçün gözel imkanlardır.

Mənim bu səhər sizin neft-qaz şirkətiniz SOCAR-in rəhbəri ilə də faydalı görüşüm oldu. Digər sahələrdə də insanlar arasında təmاسlar baxımından maraqlı layihələri var. Cənab Prezident, Siz artıq bunu vurğuladınız. Mən gəmiqayırmış sahəsini vurğulamaq istərdim. Yəni, burada böyük qəmi-bə-

rələrdən söhbət getmir. Olduqca kiçikhäcmli, mobil kater və gəmi-lərdən söhbət gedir. Onlar regional təhlükəsizlik baxımından çox əhəmiyyətli ola bilərlər. Biz artıq mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrini qeyd etdik. Bizim qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var ve digər sahəleri də qeyd etmək olar.

Mən çox məmənunam ki, bu gün bizim iş adamlarımız birbaşa əlaqələr yaradacaqlar. Xorvatiya Ticarət Palatasını bir daha təbrik edirəm və təşəkkür edirəm ki, şəxsən məni ve bizim işgüzar dairələri dəstəkləməkdə davam edir. AZPROMO-ya öz təşəkkürümü bildirirəm ki, bu tədbiri təşkil etmişdir. İnanıram ki, biz qarşılıqlı mübadilələr sahəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin şahidi olacaqıq. Eyni zamanda, biz müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacaqıq.

Sonra Azərbaycanın biznes və investisiya imkanları xorvat iş adamlarına təqdim edilib, həmçinin Xorvatiyanın biznes mühiti və iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair məlumat verilib, iş adamları qarşılıqlı fəal əməkdaşlıqla davet olunub. Biznes forumda Azərbaycan və xorvat iş adamları arasında ikitərəfli görüşlər keçirilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlıq, eləcə də yerli istehsalda istifadə olunan müxtəlif xarici komponentlərin ölkəmizdə istehsalına dair Xorvatiya ilə birgə müəssisələrin yaradılması, gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalına dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya iş adamları bu sahədə fəaliyyət göstərməyə davet edilib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb. Xorvat iş adamları burada investorlar üçün yaradılmış el-verişli imkanlardan yararlana bilərlər. Əczaçılıq sahəsində Xorvatiyanın təcrübəsi nəzəre alınaraq, bu istiqamətdə birgə əməkdaşlıq həvata kecirilə bilar.

Biznes forumda iş adamları arasında ösas müzakirə mövzularından biri də ticaret əlaqəlerinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübə idxləri məsələlərinə dair fikir mübadiləsi aparılıb.

26 oktyabr 2016-cı il

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, görüşdə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edildi, Ermənistən qeyri-konstruktiv mövqə tutaraq bu münaqişənin həllinə daim əngəl yaratıldığı vurğulandı.

Söhbət zamanı Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparıldı.



Heydər Əliyev Mərkəzi ilə tanışlıq Xorvatiya Prezidentində xoş təəssüratlar yaradıb

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olub. AZERTAC xəbər verir ki, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə müasir Bakının rəmzinə çəvrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.



Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarət-

cılərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və video-materiallər vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları ehətə edən sərgilər açılıb.

Ali qonaq "Azərbaycan inciləri" sərgisi ilə tanış olub. Azərbaycan tarixini və mədəniyyətini eks etdirən bu ekspozisiyada ölkənin tükenməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə da-

ir nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir. Xorvatiya Prezidenti "Mini Azərbaycan" sərgisinə də baxıb. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə edib. Dövlət başçısı, həmçinin müxtəlif tədbirlərin keçirildiyi "Auditorium" zalında olub. Ali qonaq Mərkəzin xatire kitabına ürək sözlərini yazıb. Xanım Kolinda Qrabar-Kitaroviç Heydər Əliyev Mərkəzində xoş təəssüratlarla ayrılib.



Rəsmi xronika

Prezident İlham Əliyev "Bədən təbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fermanında dəyişikliklər edilməsi haqqında Ferman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tanıya başsağlığı verib. Başsağlığında deyilir: "Əla-həzrət, Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifa bin Həməd Al Tanının vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Xəlilovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov "Şərəf" ordeni ilə təltif edilsin.

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Milli Şurasının Sədri Doris Buresə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Sədr, Avstriya Respublikasının milli bayramı münasibətli Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və fəravənlilik dileyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmmən Hüseynə başsağlığı verib. Başsağlığında deyilir: "Kvetta şəhərindəki polis kollecində töredilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!"

Oktyabrın 25-də Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib: Oktjabrin 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi.

Öten dövrde Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmənləmiş, ölkəmiz dünya dövlətləri içerisinde özələyiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərafından Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya integrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faiziinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetle təmin olunmuşdur.

Ali Məclisin Sədri deyib: Öl-
kənin inkişafı onun öz təhlükəsiz-
liyini təmin etməsindən başlayır.
Ölkənin təhlükəsizliyinin təmin
olunması isə yalnız ordu yarat-
maq və sərhədləri qorumaqla de-
yil, həm də ərzaq, enerji və tele-
kommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə
bağlıdır. Naxçıvanda yeni mobil
rabitə sisteminin istifadəyə veril-
məsi bu mənada mühüm əhəmiyyət-
tə malikdir. Artıq Naxçıvan Mux-
tar Respublikası telekommunikasi-
ya blokadasını yararaq dünya rabitə
sistemiñe integrasiya olmuşdur.
Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmetinin gös-
terilməsi, mobil rabitə şəbəkəsinin
milli və beynəlxalq röming sistemi-
ne qoşulması qarşıda duran əsas
vəzifədir.

Ali Məclisin Sədri deyib: Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünkü dayanıqlı rabitə ve internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstərilecəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu məsələni diqqətdə saxlamalı, mütəxəssislər hazırlanmalıdır.

Qeyd olunub ki, dünyada baş



veren texnoloji yeniliklərlə, inkişafla
ayaqlaşmaq qarşıda duran əsas
vəzifələrdəndir. Muxtar respublika-
da bu məsələ diqqətdə saxlanılıb,
yeni mobil rabitə sisteminin yara-
dılması üçün vəsait ayrılib, Rabitə
ve Yeni Texnologiyalar Nazırlığı və
Çin Xalq Respublikasının “Huawei”
şirkəti arasında müqavilə bağlama-
raq 4-cü nəsil mobil rabitə sistemi
qurulub. Bu gün muxtar respublika-
nın ən ucqar dağ və sərhəd kəndlə-
rində təhsil alan şagirdlər şüretli in-
ternetdən istifadə edirlər. Mobil ra-
bitə şəbəkəsinin istifadəyə veril-
məsi mobil internet xidmətindən is-
tifadəyə də geniş imkanlar açacaq-
dır.

Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.

Naxçıvan Muxtar Respublikasının rabite ve yeni texnologiyaların naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, müstəqillik illərin-də muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu ki-mi rabite ve yeni texnologiyaların inkişafı istiqamətində de nailiyyətlər eldə olunub. Görülen işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrin-də simli və simsiz interneta çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edir. Naxçıvan Muxtar Bes-

publikasında dördüncü nəsil mobil rabitə sisteminin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov deyib ki, muxtar respublikada iqtisadiyyatın bütün sahelerinde yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırıb. Mövcud potensialdan səmərəli istifadə bu sahədə də sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də sahibkarlığın inkişafı

Verilmişsi de səmərəliyin inkişafı, yeni iş yerlərinin açılması sahəsin-də görülen işlərin davamıdır.

Çin Xalq Respublikasının "Huawei" şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu operator şəbəkələ-ri üzrə biznes qrupunun prezidenti Zhang Dongliang deyib ki, 2002-ci ildə etibarən "Huawei" şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında səmərəli tərefdəşliq qurulub. Ötən dövrde Naxçıvan Dövlət Universitetində müasir tədris sistemi qurulub, muxtar respublika ərazisində GSM və LTE şəbəkəsi-nin quraşdırılması başa çatdırılıb. Azərbaycan xalqının ümummilli li-deri Heydər Əliyevin vətəni Naxçı-

van şehrində olmaqdan memnunluğunu bildirən Zhang Dongliang muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülen işləri yüksək qiymətləndirib, "Huawei" şirkəti ilə əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Tədbirdə "Türk Telekom"un
Türkiyə və Qafqaz üzrə satış direktoru
Armağan Qaraege, Türkiyə
Respublikasının "Akgün Yazılım"
şirkətinin idarə heyətinin sədri Tə-
mel Akgün və "İ2İ" şirkətinin baş ic-
raçı direktoru Ayhan Kapusuz çıxış
ediblər. Qeyd olunub ki, rabitə və
veni texnologiyalar sahəsində hə-

Yeni teknolojiyalardan sözleşmede neyata keçirilən tədbirlər hər bir ölkənin inkişafının göstəricisidir. Qaradaş ölkə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilmesi də bu sahədəki inkişafın daha bir ifadəsidir. Çıxış edənler yeni mobil rabitə şəbəkəsi qurularkən en müasir texniki yeniliklərin tətbiq olunduğunu diqqətə çatdırıb, əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Ali Meclisin Sədri rabitə sabakosunun qurulmasında aməvi

olanlara hədiyyələr təqdim edib,
varadılan səraitle tanış olub.

Məlumat verilib ki, rabitə şəbəkəsinin müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyatı, eyni zamanda, vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur. Abonentlər mobil telefonlardan "299" nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər. Həmçinin naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansi artırmaq mümkündür.

98 baza stansiyasının her biri ile mərkəzi idarəetmə sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1 gigabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik dia-
pozonlarının her üçündən istifadə olunur. Türkiyə Respublikasının "Akgün Yazılım", "i2i" və "Etiya" şirkətləri ilə bağlanmış müqavilələr əsasında mobil rabitənin müstəqil qeydiyyat və hesabat sistemi yaradılıb. Bunun üçün əsas, ehtiyat serverlər və digər avdanlıqlar alınaraq qurulub, 13 modul, müxtəlif bazarlar, elektron qeydiyyat və ödəniş sistemləri ilə əlaqəli işləri özündə birləşdirən irihec mli program təminatları hazırlanıb. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksüretli və genişzolaqlı şəbəkelərə çıxış imkanına malikdir.

Ali Meclisin Sədri mərkəzi idarəetmə otağında 4-cü nəsil mobil rəhita sebəkəsini işa salıb.

Sonra "Huawei" şirkətinin böyük vitse-prezidenti xanım Ami Linin video Görüntü vəsiti silə tebrikləri təqdim olunub, Əlinçə kendin-dəki baza stansiyası ilə birbaşa videoəlaqə yaradılıb.

Ali Məclisin Sədri 4-cü nəsil mobil rabitə şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması və göstərilən xidmətlərin sayının artırılması barədə müvafiq tapşırıqlar verib.

26 oktyabr 2016-cı il

Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiye Respublikasında səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin

qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. Azərbaycanın Türkiyədəki sefiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Sabir Şahtaxtı
AZERTAC-in xüsusi müxbiri
Ankara

YAP Culfa rayon təşkilatının X konfransı keçirilib



Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının X konfransı keçirilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati Qadir İbrahimov bildirib ki, 7 fevral 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə təsis olunan Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı ötən dövrde böyük inkişaf yolu keçib: "Rayon təşkilat üçün müasir tələblərə cavab verən inzibati bina inşa edilib. Rayonun Yaycı, Ərəzin, Əbrəqunus, Kırna, Qızılıca, Xanəgah, Əlincə, Saltaq, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Gal, Şurud, Güllüstan kənd mərkəzlərində partianın ilk təşkilatları üçün hərtərəfli şəraiti olan iş otaqları ayrılib. Vurğulanıb ki, rayon təşkilatı yarandığı vaxtdan bu günədək 9 konfrans keçirib. 27 may 2013-cü il tarixdə keçirilən IX konfransdan sonra təşkilatın sıraları daha da genişlənib. Bu dövrde 380 nəfər partiya sıralarına qəbul olunub. Hazırda rayon üzrə Yeni Azərbaycan Partiyası üzvlərinin 1825 nəfəri gənclərdir. Rayon təşkilatı partiya qəbul zamanı sağlam əqidəli, dövlətçiliyimizə sədaqətli gənclərə üstünlük verir, rayonun ictimai-siyasi, iqtisadi həyatında, keçirilən tədbirlərdə onların feal iştirakına şərait yaradır. Hesabat dövründə partiya sıralarına qəbul edilənlərin 286 nəfərini və yaxud 75,3 faizini gənclər təşkil edib".

Q.İbrahimov onu da diqqətə çatdırıb ki, IX konfransdan ötən müddət ərzində təşkilatın tərkibi keyfiyyət və kəmiyyətə xeyli yüksəlib: "Fəaliyyət sahələrinə görə partiya üzvlərinin 1315 nəfəri təhsil, 332 nəfəri səhiyyə, 298 nəfəri mədəniyyət, 140 nəfəri idarəetmə, 3271 nəfəri sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rəbitə və digər sahələrdə çalışırlar. Hesabat dövründə keçirilən prezident, bələdiyyə, parlament seçkilərində, 26 sentyabr 2016-cı ildə keçirilən referendumda Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilib".

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati Anar İbrahimov bildirib ki, partianın Culfa rayon təşkilatının yaranması, formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "7 fevral 1993-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təsis edilən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının partiya və milli dövlətçiliyimizin tarixində olduqca əhəmiyyətli yeri məhz bu amillə bağlıdır. Bu gün özünün X konfransını keçirən partiya təşkilatı, bütövlükdə, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 10 faizdən çoxunu təşkil edir və rayonun ictimai-siyasi həyatında xüsusi yere malikdir". Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun partiya təşkilatları qarşısında qoyduğu tapşırılardan bəhs edən icra katibi Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının bu tapşırıqların yerine yetirilməsində feallıq göstərdiyini bildirib. Rayon təşkilatının hesabat dövründəki fealiyyəti qənaətbəxş hesab edilib. Qadir İbrahimov yenidən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, 21 nəfərdən ibarət şura seçilib. Konfransdan sonra şura ilk iclasda nəzarət-təftiş komissiyası, qadınlar şurası, gənclər birlüyü və 11 nəfərdən ibarət idarə heyəti seçilib.

SAMİR



Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dövlətqaçqinkomda olub

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlerin İşleri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayənde heyeti ilə görüşüb. AZERTAC xəber verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səyərə, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılıb. Herbert Salber Azərbaycana budəfəki səfəri çərçivəsində respublikamızın Qərb bölgəsində də olacağını deyib. O bildirib ki, əsas məqsədi cəbhə bölgəsinə yaxın ərazilərə səfər etmək, həmçinin qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaqdır. Ötən bir il ərzində dünyada bir çox hadisələrin baş verdiyini deyən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə etrafı məlumat verib.

ABŞ-da prezident seçkiləri öncəsi - nə baş verir?

*Qarşılıqlı ittihamlar ucuzlaşır,
rəqib tərəflər açıq savaşa qalxıb*

ABŞ-da prezident seçkiləri ərəfəsinə demokratlar və respublikaçılara arasında siyasi mübarizə get-gedə daha da qızışır. Xüsusilə, prezidentliyə namizədlər - Hillari Klintonla Donald Tramp arasında yaşanan olaylar və bu olaylar çərçivəsində irəli sürürlən ağlasığımız ittihamlar amerikalı seçicilərin də böyük təcübünlərinə səbəb olmaqdadır.

Hətta bele hesab etmək olar ki, Amerika tarixində budəfəki post-seçki dövrü kimi heç bir dövr olmayıb. Tərəflər bir-birlərini korupsiyada, siyasi manipulyasiyalarda, seçiciləri müəyyən vasitələrlə elə almaqdə və s. suçlamalarda ittiham etməklə, əslində, ABŞ-in mövcud siyasi mənzərəsini göz qarşısına qoyur. Ümumiyyətlə, baş tutan hər bir debat sensasiyalı və təəccübüllü nəticələrlə başa çatır. Artıq ister respublikaçılardan, iştirə de demokratlarla tərəfdarları Klinton-Tramp mübarizəsini sivil-demokratik ənənələrə sahib rəqabət kimi deyil, aşkar düşməncilik kimi qəbul etməye başlayırlar. Bu faktor isə Amerikanın əsrlərdən bəri formalasmış seçki ənənələrinin dəfni kimi də qiymətləndirilə bilər. Ortada olan iddialar, faktlar və dəlillər də bu cür düşünməyə zəmin yaradır.



Trampın “ölü canlar” iddiası, Klintonun cinayəti və ABŞ KİV-lərinə müharibə elanı

Bu arada respublikaçı rəqibi Donald Trampi üstələyən Hillari Klinton rəqibini “uğursuz” adlandırbı. Belə ki, buna səbəb Trampın uduzacağı təqdirdə, seçkilərin nəticələrini tanımayacağı barədə verdiyi bəyanatı olub. SIA xəbər verir ki, bu barədə “interfax.ru” ABŞ KİV-lərinə istinadən yazar.

“Mən qərarımı zamanı çatanda verəcəm”-deyə bildiren respublikaçı namizəd bu sözlerini rəqibi Hillari Klintonla Las-Vegasda keçirdiyi teledebatda deyib. Lakin bununla da kifayətlənməyən respublikaçı namizəd bildirib ki, onun seçki marafonuna mane olan tərəflərdən biri də ABŞ KİV-ləridir. Donald Tramp bildirib ki, KİV-lərə inanır: “KİV-lərə inanmaq olmaz. Onlar yalnız sıfırıslar esasında işləyirlər”. Qeyd edək ki, respublikaçı namizəd daha öncələr də KİV-ləri onun seçki kampaniyası ilə mübarizədə demokratlara aşkar dəstək göstərməsində ittiham edib. Belə ki, ABŞ KİV-lərinin ekser çoxluğu açıq şəkildə tərəfkeşlik nümayiş etdirək, Klintonu destəkləyir. O cümlədən, Amerika mediasını tehrif olunmuş xəberləri dünya mediasına transfer etməkdə günahlandırıb. Ümumiyyətlə, Trampın sözlərinə görə, hazırkı prezident seçkilərində ABŞ KİV-ləri temiz işləməmək yanaşı, korupsiyaya bulaşıblar.

Trampın növbəti ittihamı isə seçici qeydiyyatı ilə bağlıdır. O bildirir ki, hətta qeydiyyata alınmamalı olan seçicilər belə, qeydiyyata alınıblar ki, burada Klinton düşərgəsinin “ölü canlar”dan istifadəsinə eyham vurulub: “Milyonlarla insanlar seçkilərdə səs vermək üçün qeydiyyata alınıblar, hansı ki, onların bir çoxu qeydiyyata alınmamalıdır”.

Bundan əlavə, Donald Tramp inanır ki, Klinton ciddi cinayətlər törədib və həmin cinayətlərin təqsirkarı özüdür. Bu baxımdan, onun seçkilərdə iştirakına imkan verilməməliydi. “Onun seçkilərdə iştirak etməsinə imkan verilməməlidir”-deyə qeyd edən Tramp növbəti dəfə düşmən gözündə baxdı. Klintonu ABŞ-in dövlət katibi olarkən Ağ Evin

deyil, şəxsi elektron poçt qutusundan istifadə etdiyi xatırladıb. Onun fikrincə, bu cinayətdir və dövlət maraqlarını hesaba almamaqdır.

Klintonun seçki qərargahı - Tramp seçki qərargahına gözəl, ağır çekisi olmayan, gözəğəlimli qadınları cəlb edir

Lakin Hillari Klinton da boş dayanmır və Trampı gah arvadbaşlıqda, gah irqçılıkda, gah da sekşual moxaxistlikdə ittiham edir. Məsələn, bir müdət əvvəl ciddi bir iddia irəli sürülsə də, bu iddia öz təsdiqini tapmadı. Klintonun seçki qərargahı sosial şəbəkələrdə təxminən beş bir şayiə buraxmışdır - Tramp seçki qərargahına gözəl, ağır çekisi olmayan, gözəğəlimli qadınları cəlb edir və onları seçiciləri qarşısına çıxararaq, siyasi xal toplamağa çalışır. Üstəlik, Tramp seçki qərargahında istədiyi qadına yaxınlaşaraq, onları öpür və bununla təcavüzkarlığını ortaya qoyur. Amma sonradan bunun beşələmədiği üzə çıxdı.

İndi Klinton rəqibi Trampı az səsle üstələyib və bunu beş izah edir: “Baxın, kimsə artıq uğursuzluğa düber olub, biz isə irəliləməkdə davam edirik”.

Klinton Şimali Karolinadakı seçiciləri ilə görüşündə bildirib ki, Trampın seçkilərin nəticələrini təniməcək barədə fikirləri Amerika demokratiyasına vurulan zərbədir: “Tramp bu cür davranışları ilə demokratiyaya ciddi təhlükə yaradır. Əgər sən seçkilərin nəticələrini tanımirsənsə, bu, birbaşa demokratiyaya vurulan zərbədir. Amerikani Amerika edən hakimiyətlərin bir-birinə sülh yolu və səbitliklə təhvil verilməsidir”.

Hətta bu gün ABŞ-da bu seçkini ölkənin tarixinə düşmüş şimalıllarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var

ABC telekanalının öten həftə keçirdiyi ictimai sorğu nəticəsində isə, belli olub ki, Klinton Trampı 12% səs çoxluğu ilə üstələyir. Lakin Trampın qərargahında məsləhətçi olan Kelli Konvey NBC telekanalına bildirib ki, onlar müəyyən dərəcədə geridə qalsalar da, mübarizə dayanmayıb. “Həc kim demir ki, mübarizə dayanıb”-deyə Trampın məsləhətçisi vurgulayıb.

Nəticə etibarilə budəfəki seçkilər ABŞ-in ister demokratiya, iştirə de sivil seçki mübarizəsi baxımından nə qədər geriləməsini sübuta yetirib. Yəni fakt budur ki, ABŞ seçkiləri rəqabətdən açıq savaşa doğru irəliləməkdədir. Hətta bu gün ABŞ-da bu seçkini bu ölkənin tarixinə düşmüş şimalıllarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var. Görünür, ABŞ-da baş tutacaq növbəti prezident seçkiləri, məhz bu istiqamətə doğru sürətələ yol alıb.

Rövşən NURƏDDİNOĞLU
P.S. Yeri gəlmışkən, məşhur ABŞ müğənnisi və pornoulduzu Madonna bəyan etmişdi ki, əgər Klinton qalib gələrsə, ona səs vermiş amerikalı kişilərin cinsiyyət orqanlarından öpəcək (?). Əcəb seçkidir...



317 sayılı məktəbdə “Məktəb Seminarları” keçirilib



Dünen “Səmərəli məktəb yaradıq” təşəbbüsü çərçivəsində “Məktəb Seminarları” adlı layihənin növbəti mərhəlesi Suraxani rayonu Zığ qəsəbəsindəki 317 nömrəli orta məktəbde keçirilib. SIA-nın məlumatına görə, tədbirdə önce məktəbin direktoru Əliqismət Səfərov çıxış edərək rəhbərlik etdiyi məktəb və pedaqoji kollektivi haqqında məlumat verib: “Məktəbimiz 2007-ci ildə Təhsil Nazirliyinin sıfırı ilə inşa edilib, 840 yerlikdir. Məktəbimizdə şagirdlərin daha əhəmiyyətli təhsil almalar üçün bütün imkanlardan istifadə edirik. Qeyd edim ki, istədiyimiz nəticəni elde etməyə çox yaxınlaşır. Məktəbimizdə çalışan müəllimlərin sayı 48-dir. Təhsil ocağında yaşlı müəllimlər demək olar ki, yoxdur. Müəllim kollektivimiz bir qismını gənc pedaqoqlar, qalanını isə orta yaşlı müəllimlər təşkil edir. 317 nömrəli orta məktəb bir növbəlidir və 5 günlükdür. Siniflərde şagird sıxlığı orta hesabla 27-dir. Məktəbimizdə 2 laboratoriya, 2 kompüter otağı var. Ötən və bu ilki nəticələrimizə görə, 9-cu sinif şagirdləri Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfində diplomlarla təltif olunub. Qarşımızı məqsəd qoymuşuq ki, həmin diplomların sayını çoxaldaq. Bundan başqa məktəbimizin 3 müəllimi və mən kursda iştirak edərək sertifikatlar almışım”. Daha sonra seminarda bulki 9-cu sinif buraxılış imtahanlarının nəticələri təqdim olunub. Tədbir müzakirələrlə davam edib. Qeyd edək ki, silsilə seminarlar noyabrın 3-dək rayonun ayrı-ayrı məktəblərində davam etdiriləcək.

Rusiyalı deputat: Mən Poroşenkoya Heydər Əliyev kimi hərəkət etməyi məsləhət görədim

Rusiya Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Qazeta.ru” saytına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko ya məsləhət görüb ki, Ukraynanın cənub-şərqində münaqişəni həll edərək Heydər Əliyev kimi hərəkət etsin. Rusiyalı deputat deyib: “Mən Poroşenkoya alternativlər düşünüb tapmamağı, Heydər Əliyevin bundan xeyli pis vəziyyətə etdiyi kimi hərəkət etməyi məsləhət görərdim. Ötən əsrin 90-ci illərində ölkədə anarxiya hökm sürdü. Respublikanın paytaxtı Bakıda silahlılar gezir, rusdilli əhalinin axını baş verirdi. Xalq onu prezidentliyə çağırırdı. Dövlət başçısı olandan sonra o, danışıqlar aparmaq üçün quldur dəstəsının başçısı Hüseyinovun yanına getdi, halbuki çox tehlükəli idi. Sonra ata Əliyev rusları Azərbaycandan getməməye inandırmaq üçün rus mitropolitinin yanına getdi. Əgər prezent ölkəni özünükü sayırsa, oradakı məsələləri bax belə həll edir”.



“Şıxlı” sərhəd-nəzarət məntəqəsində “Mercedes” markalı nəqliyyat vasitəsində 3 219 600 rus rublu aşkarlanıb

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin “SƏS” qəzetinə verdikləri məlumatına görə, “Şıxlı” sərhəd-nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomasına sərhəd baxışı zamanı nəqliyyat vasitesinin gizli saxlanc yerlərindən, ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıbdır.

Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

Statistika sistemini beynalxalq standartlara, tövsiyalara və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq başlıca vəzifəmizdir

*Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri,
YAP Siyasi Şurasının üzvü Tahir Budagovun yap.org.az-a müsahibəsi*

- Tahir müəllim, hərtərəfli inkişaf edən Azərbaycanda bütün sahələr üzrə ciddi uğurlar əldə olunur. Sizcə, bu inkişafın əsasları hansı amillərlə bağlıdır?

Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olmuşdur, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasetinin qarşısının alınması, dövlətçilik ənənələrinin ve sabitliyin bərpası məqsədile Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başlamışdır.

Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülür, ölkə əsas işlərdən biri və bu gün neinkı Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasetinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi"nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhəte edən bu müqavilə növbəti illerde 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru süretele inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həlline nail olunmuşdur.

Iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və neticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədile MDB məkanında ilk dəfə olaraq torpaq islaha təhəyata keçirilmişdir.

Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahəde mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət programları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. Iqtisadiyyatın ABŞ

da dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaşaların qadağan edilmesi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığı Dövlət Kəməyi Proqramı (1997-2000-ci illər üçün)"nın, habelə "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizing xidməti haqqında" və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər normativ sənədlərin qəbulu bu sahəde azad rəqabət mühitinin yaranmasına gətirib çıxmışdır.

Yuxarıda qeyd olunanlar və son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətə yeni müstəviye keçirilmiş sosial-iqtisadi siyaset öz müsbət nəticəsini vermişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə digər tədbirləri əhəte edən fərman və sərvəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoymuşluğunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

- Azərbaycan Respublikasının özünəməxsus sosial-iqtisadi inkişaf modeli mövcuddur. Son dövrərin dinamik sosial-iqtisadi inkişafi statistik rəqəmlərdə öz əksini necə tapır?

- İlk önce qeyd etmək lazımdır ki, son on ildə ölkə iqtisadiyyatının bütün sahələrində böyük tərəqqi baş vermiş, respublikamız dönya-nın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Öten 10 il ərzində Azərbaycanda ümumi daxili mehsul 2,4 dəfə, qeyri-neft sektor 2,3 dəfə, əhalinin gelirləri 5,2 dəfə artmış, 1,3 milyon iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 4,9 faizə, işsizliyin səviyyəsi isə 5,0 faizə qədər azalmışdır. Ölkə iqtisadiyyatına 196,5 milyard ABŞ



dolları məbləğində investisiya qoyulmuş, xarici ticaret dövriyyəsi 2,4 dəfə, qeyri-neft ixracı 53,4 faiz artmışdır. Bütün bunlara, Azərbaycan Respublikasının özünəməxsus sosial-iqtisadi inkişaf modelinin tətbiqi nəticəsində nail olunmuşdur.

İctimaiyyətə yaxşı melum olduğunu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərə rastlaşmışdır. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinleşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili mehsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın süreti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-ci ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı mehsulu istehsal edildiməsində aparıcı tərəfdəşa çevrilmişdir.

1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlerinin sürətli dəyişen iqtisadi şəraite uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasetin həyata keçirilməsi bütün sahələrdə inkişaf marhələsinin başlanmasına təkan vermişdir. Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiyyətdə göstəricisi olan Ümumi Daxili Mehsul istehsalında yüksəlişə nail olunmuşdur. 2006-2015-ci illərdə iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf da-ha da sürətli xarakter almış, əlavə dəyer informasiya və rabitə sahələrində 5,5 dəfə, tikintidə 3,2 dəfə, ticaret; nəqliyyat vəsiti-lərinin temiri sahələrində 3,1 dəfə, sənayedə 2,3 dəfə, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,2 dəfə, kənd təsərrü-

fati, meşə təsərrüfatı və baliqçılıq sahələrində isə 38,4 faiz artmışdır.

SSRİ-nin tərkibində olarkən böyük sənaye potensialı olmuş ölkəmizdə müstəqillik bərpa olunduqdan sonrakı 5 il ərzində sənaye istehsalı orta hesabla hər il 19,0 faiz azalmışdır. Sonrakı illərdə isə sənaye istehsalı orta hesabla hər il 10,6 faiz artraraq müstəqilliyinin bərpasının neinkı ilk ilinin, hətta 1980-90-ci illərdə olan inkişaf səviyyəsini xeyli qabaqlamış, son 15 ildə isə sənaye daha yüksək sürətə inkişaf etmişdir. Tekcə 2015-ci ildə istehsal olunmuş sənaye məhsulu 50-60-ci illərin 10 ili ərzində istehsal olunmuş məhsula bərabərdir.

"Əsrin müqaviləsi" üzrə müvəffeqiyətə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında "Çıraq" yatağının ilk quyusundan, sonrakı illərdə isə "Azəri" yatağından və "Güneşli" yatağının de-rin sulu hissəsindən nail olunmuşdur. "Şahdəniz" yatağından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac keməri, Bakı-Tbilisi-Ərzurum qaz keməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetik sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan neinkı öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilmesində aparıcı tərəfdəsha çevrilmişdir.

Sənayenin qeyri-neft bölməsi üzrə de iżəlilişlər əldə edilmiş, bu sahədə 2005-2015-ci illərdə sənaye mehsulu istehsalı 1,6 dəfə və ya orta hesabla hər il 5,1 faiz artmışdır. Əvvəller xarici ölkələrdən idxlə olunan malların bir qismi artıq Azərbaycanda istehsal olunmağa başlamışdır. Qida mehsullarından bitki yağları, şəker, pivo, papiros və siqaretlər, süd mehsulları, meyve şirələri və s. daxili bazarımızı zənginləşdirmiş, əsas qida mehsullarına idxaldan asılılığımız xeyli azaltılmışdır.

Ümumiyyətlə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün öz investisiyalarından məqsədyönlü istifadə etməyə əlverişli şərait yaradmış, 1993-2015-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən dotsiyalar, aqrelsing xidmətləri, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və di-

143,6 milyard manatı bilavasitə inşaat işlərinin aparılmasına yönəldilmiş və həmin məbleğin 34,9 fai-zini xarici investorların vəsaiti təşkil etmişdir. Məhsul istehsalı sahələrinə diqqət daha da artırılmış və əsas kapitala yönəldilmiş ümumi vəsaitin 56,1 faizi istehsal təyinatlı obyektlərin tikintisine sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyadan səmərəli və məqsəd-yönlü istifadənin nəticəsində ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətli coxsayı yeni obyektlərin istifadəyə verilməsi təmin edilmişdir.

Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyaset, xüsusilə sahibkarlığın inkişafına göstərilən hərtərəfli qayğı bütövlükə respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil etməyən kənd təsərrüfatının dəyişdirilməsine möhkəm zəmin yaratmış və son illərdə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Sözün əsl mənasında, becerdiyi torpağın və əmlakin həqiqi sahibinə çevrilmiş Azərbaycan kəndli mehsul istehsalı sahəsində ilbəl yüksək nəticələr əldə etmiş, 1993-cü ilə nisbətən kənd təsərrüfatının ümumi mehsulu 2,0 dəfəyə yaxın artmışdır. Ayrı-ayrı kənd təsərrüfatı mehsullarının istifadəsində mühüm nailiyyətlər qazanılmış, taxıl, kartof, tərəvəz, bostan mehsulları, habelə meyve istehsalı sahəsində yüksək göstəricilər əldə edilmişdir.

2015-ci ildə 3,0 milyon ton taxıl, 840 min ton kartof, 1275 min ton tərəvəz, 485 min ton bostan mehsulları, 888 min ton meyve istehsal olunmuşdur. Öten 10 ildə taxıl istehsalı 41,0 faiz, tərəvəz istehsalı 13,1 faiz, meyve və giləmeye istehsalı 42,0 faiz, üzüm istehsalı 2,0 dəfə, bostan mehsulları istehsalı 33,2 faiz, şəker çuğunduru istehsalı 5,0 dəfə, dən üçün günebaxan istehsalı 14,3 faiz artmışdır. Şübəsiz ki, bu nailiyyətlərin əldə olunmasında əsas rolu aqrar sahəyə ölkə başçısının diqqət və qayğısı, bu sahədə həyata keçirilən dövlət siyaseti oynamışdır. Kənd təsərrüfatı mehsullarının istehsalçılara vergi güzəştlerinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən dotsiyalar, aqrelsing xidmətləri, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və di-

Statistika sistemini beynəlxalq standartlara, tövsiyələrə və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq başlıca vəzifəmizdir

*Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri,
YAP Siyasi Şurasının üzvü Tahir Budagovun yap.org.az-a müsahibəsi*

gər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilmiş iri-həcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olmustur.

Azərbaycan öz dövlət müstəqiliyini bərpa etdikdən sonra nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət həyatının yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işləri davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmüşdür. 2015-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növleri ilə 226,4 milyon ton yük, 1891,9 milyon sərnişin daşınmış, 2005-ci ildə nisbətən müvafiq olaraq 76,6 faiz və 89,1 faiz artım əldə olunmuşdur. Nəqliyyat fəaliyyətinin coğrafiyası daha da genişlənmişdir. Ayri-ayrı nəqliyyat növleri ilə beynəlxalq əlaqədə yüksək daşınmasının həcmi artmış, nəqliyyatın bütün növleri ilə bir ton yükün orta daşınma məsafəsi 425 km-ə çatmışdır. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması ilə bağlı hazırda həyata keçirilən iri-həcmli transmilli infrastruktur layihələri geleckədə Azərbaycanın tranzit ölkə kimi bu sahədə əhəmiyyətini daha da artıracaqdır.

2016-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə mövcud avtomobilərin sayı 1322,6 min ədəd olmuş, son on il ərzində 2,2 dəfə və ya 710,5 min ədəd artmışdır. Bütün avtomobilərin 81,3 faizi və ya 1075,0 mini şəxsi minik avtomobiləridir. Ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən minik avtomobilərin sayı 119-a çatmış (2005-ci ildə 56) və hər 100 ailədən 52-si (2005-ci ildə 25-i) şəxsi minik avtomobiləne malikdir.

XXI əsrə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalasdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritət sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son iller daha ciddi nüfuz etmişdir. Bu sahədə həyata keçirilən məqsəd-yönlü siyaset, dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli integrasiyası təmin edilmiş, elmi potensiala əsaslanan iqtisadiyyatın təşəkkülü, elektron hökumətin formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi iqtisamətində mü-

hüm addımlar atılmış, müasir texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqinə, milli internet resurslarının zənginləşdirilməsinə, ölkə əhalisinin əksər hissəsinin internet istifadəçilərinə çevrilməsinə nail olunmuşdur.

Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2016" hesabatında "Şəbəkələşmə Hazırlığı İndeksi"nə görə əvvəlki mövqeyində irəliləyərək dünyadan 139 ölkə arasında 53-cü yerdə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçüləməsi 2015" hesabatında isə Azərbaycan "İKT inkişaf İndeksi"nə görə 167 ölkə arasında 67-ci yerde qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-ci yerde mövqə tutmuşdur. Artıq kosmik ölkələr sırasına daxil olmuş Azərbaycanda bu sahənin inkişafı üçün yeni və geniş perspektivlər açılmışdır.

Ölkə əhalisinin tərəfindən qeyri-ərzaq mallarının alınmasına meyl ilə bəi artdı. 2005-ci ildə əhalinin ticarət şəbəkələrində aldığı istehlak məhsullarının yalnız 32,5 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2015-ci ildə bu göstərici artaraq 50,0 faiz olmuşdur.

Iqtisadiyyatın sürətli inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəməze marağın artmasına səbəb olmuş, respublikamız gələn əcnəbilerin sayının ilədən-ile çoxalmasına, bir sözlə turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. 2015-ci ildə ölkəyə gələn turistlərin sayı 2005-ci ildə nisbətən 2,8 dəfə artaraq 1,9 milyon nəfər olmuşdur ki, onların 35,0 faizi istirahət və əyləncə məqsədilə səfər etmişdir. Bu dövrə ölkə vətəndaşlarının gəlirlərinin artması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2003-cü ildə müqayisədə 4,9 dəfə artaraq 3,3 milyon nəfər təşkil etmişdir.

Son beş ildə ölkəmizdə müasir tələblərə cavab verən "Kempinski

Badamdar", "JW Marriot Abşeron", "Four Seasons", "Qafqaz Bakı City Hotel and Rezidences", "Alov qüllələri" Kompleksində "Fairmont Bakı", "Şahdağ", "Rixos Guba Azerbaijan Hotel", "Şamaxı Palace Platinum by Rixos", "Şahdağ Qış-Yay Turizm Kompleksində "Park Chalet Shahdag", "Bulvar Hotel", "Qafqaz Tufandağ Mountain Resort" kimi mehmanxanalar tikiilib istifadəyə verilmişdir.

Son illərdə aparılan genişmiyənşəli islahatlar və xarici ticarət sahəsində həyata keçirilen tədbirlər xarici ticarət əlaqələrini genişləndirərək xarici-iqtisadi sektor ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevirmiş, xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı kompleks tədbirlərin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə integrasiyasına əlverişli zəmin yaratmışdır. Xarici ticarət əlaqələrinin genişlənməsinə sərbəst iqtisadi mühit və Azərbaycanda özəl sektorun inkişafı, ölkənin iqtisadi və siyasi avtoriteti, əlverişli coğrafi mövqeyi şərait yaratmışdır. Belə ki, 2005-ci ildə 135, 2010-cu ildə 147 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdu, 2015-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 165 xarici dövlətlə idxlər-ixrac əməliyyatları aparılmışdır.

Bu illər ərzində xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. İdxalin ümumi dəyərində respublikaya getirilən ərzaq məhsullarının xüsusi çekisi 1994-cü ildə 26,9 faiz, 1995-ci ildə 41,6 faiz olduğu halda, 2015-ci ildə bu göstərici azalaraq 14,0 faiz təşkil etmişdir. Ərzaq məhsullarının idxlənin azalmasına səbəb ölkəmizdə uğurla aparılan aqrar islahatlar nəticəsində yerli ərzaq məhsullarının istehsalının iləbəl artması olmuşdur.

Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət bütçesinin gəlirlərinin ildən-ile artmasını və 90-ci illərin əvvəlində yüksək olan bütçə kəsirinin azalmasını təmin etmişdir. 2015-ci ildə dövlət bütçesinin bütün mənbələrdən daxil olan gəlirləri 1995-ci ildə nisbətən 55,2 dəfə artaraq 17,5 milyard manat, xərcləri isə 41,5 dəfə artaraq 17,8 milyard manata çatmışdır. Bütçə kəsirinin ümumi daxili məhsulda xüsusi çekisi 1995-ci ildə 5,2 faizdən 2015-ci ildə 0,5 faizə enmişdir.

Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inki-

şafının davam etdirilmesi məsələləri bütçə siyasetinin əsas istiqamətləri olaraq qalır. Belə ki, öten 10 il ərzində dövlət bütçəsində əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 6,1 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsatlı isə 14,4 dəfə artmışdır.

Son illərdə aparılan genişmiyənşəli islahatlar və xarici ticarət sahəsində həyata keçirilen tədbirlər xarici ticarət əlaqələrini genişləndirərək xarici-iqtisadi sektor ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevirmiş, xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı kompleks tədbirlərin reallaşdırılması milli iqtisadiyyatın azadılmasına öz təsiri göstərmiş və yoxsullğun səviyyəsi 2001-ci ildəki 49,0 faizdən 2015-ci ildə 4,9 faizə enmişdir.

Ötən əsrin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan sabit artım süreti ölkənin sosial yönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldiləməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaratmışdır. Məhz bu illerde əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli uğurlar qazanılmış, keçid dövrünün ilkin mərhələsində müşahidə edilən iqtisadi və sosial problemlər artıq həll olunmağa başlanmışdır. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdiriləməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önemli addımlar əmək bazarı və məşğulluğun sahəsində irəliləyiş əldə etməye imkan vermişdir.

2016-ci il yanvar ayının 1-i vəziyyətine iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər, məşğul əhalinin sayı 4671,6 min nəfər olmuş və öten 10 ilde iqtisadi fəal əhalinin 12,2 faiz, məşğul əhalinin sayı isə 15,0 faiz artmışdır.

Son illər iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorları arasında məşğulluğun bölüşdürülməsində dəyişikliyin miqyası və intensivliyi iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 2005-ci ildəki 69,7 faizdən 2015-ci ildə 74,8 faizdək artması ilə izah olunur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş Dövlət Proqramları (2004-2008-ci illər, 2009-2013-cü illər və 2014-2018-ci illər) ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritət sahələrə irəhəmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur

layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bunun nəticəsi olaraq 2004-2015-ci illər ərzində ölkədə 1480,4 min yeni, o cümlədən 1102,1 min daimi iş yerləri yaradılmışdır.

Ölkəmizdə təhsil sahəsində islahatlar 1999-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfində "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı" təsdiq olunduqdan sonra başlamışdır. Həmin programda uyğun olaraq ali təhsildə struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali təhsil müəssisələri öz fealiyyətlərini özündürəetmə prinsipini əsasında qurmuş, təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət təhsil ocaqları ilə yanaşı qeyri-dövlət təhsil müəssisələrinin şəbəkəsi də inkişaf etmişdir.

2015/2016-ci tədris ilinin evveli 4439 dövlət və 23 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1353 min nəfər şagird təhsil almışdır. Müstəqillik illərində ölkədə 594,7 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə eləvə şagird yerləri yaradılmışdır. Bundan eləvə, 27,2 min yerlik məktəbəqədər təhsil müəssisələri tikiilib istifadəyə verilmişdir. Yeni nəsil dərsliklər hazırlanmış və bütün şagirdlərə pulsuz verilmişdir. Bu işlərin görülməsində YUNESKO və İSESQO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevannın rəhbərliyi altında Heydər Əliyev Fonduun müstəsnə xidmətləri olmuşdur. "Yenileşən Azərbaycana-yeni məktəb" layihəsi çərçivəsində respublikanın ayri-ayri regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçmişdir.

Dövlət siyasetinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-tekniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanması ibarətdir. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul edilmişdir. Bu gün Azərbaycanda 33 milyon kitab fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 müzey, 28 peşəkar teatr, 4 filarmoniya, 5 musiqi kollektivi, 5 konserz zalı və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

Statistika sistemini beynəlxalq standartlara, tövsiyələrə və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq başlıca vəzifəmizdir

*Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri,
YAP Siyasi Şurasının üzvü Tahir Budaqovun yap.org.az-a müsahibəsi*

Əvvələ Səh. 10

Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi xidməti ölkənin sosial-iqtisadi, ekoloji, demografik vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat elaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik və mətbu məlumatların tarixi haqqında bütün istifadəçilərin əvvəlcədən məlumatlandırılması, göstəricilər üzrə məlumatlar ve metodoloji izahata, məlumatlar üzrə dinamika sıralarına, habelə təqvim üzrə əvvəlki arxiv məlumatlarına hüquq və fiziki şəxslərin giriş imkanını yaratmışdır.

Statistik məlumatların verilməsi xidmetindən istifadə etmək hüquqi və fiziki şəxslər məxfi sayılmayan rəsmi statistika məlumatlarını elde edə bilərlər. Həmçinin Dövlət Statistika Komitəsi tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demografik, ekoloji və digər ictimai proseslərin kəmiyyət tərefləri haqqında inzibati və ilkin (fərdi) statistik məlumatların işlənməsi və ümumişdir. İstifadəçilər tərəfindən asan elde edilməsinə şərait yaradılmışdır. Təqdim olunmuş elektron xidmet bölməsində istifadəçilərlər onları maraqlandıran hazır statistika məlumatlarını və ya internet ünvanında tapa bilməkləri məlumatları bu sorğular vasitəsi ilə elde etmək imkənə malik olurlar.

Statistik nəşrlərin onlayn satışının istifadə etmək hüquqi və fiziki şəxslər məxfi sayılmayan rəsmi statistika məlumatlarını elde etmək istifadəçilərə qısa müddətde çatdırılmasını təmin edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin nəşrlərin elektron versiyasını istifadəçilər tam şəkildə Komitənin internet sahifəsində pulsuz elde edə bilərlər.

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə bəllərindən istifadə etmək hüquqi və fiziki şəxslər inzibati cərimələrin ödənilməsini müvafiq xidmet vasitəsilə elektron qaydada həyata keçirirlər.

Sadalanmış elektron xidmetlər ödənişsiz həyata keçirilir, fiziki və hüquq şəxslərin, dövlət orqanları və bələdiyyələrin, o cümlədən Dövlət Statistika Komitəsinin işini asanlaşdırmaqla beraber kağızdan istifadəni və vaxt itkilerini xeyli azaltmış olur.

Müsəbet haldır ki, 2015-ci ilde evvelki ille müqayisədə istifadələrin sayı "Rəsmi statistik hesabatların təqdim edilməsi" elektron xidmeti üzrə 10,0 faiz artaraq 2034075-ə çatmış, "Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi" və "Statistik məlumatların verilməsi" elektron xidmetləri üzrə də müvafiq olaraq 46,0 və 32,0 faiz artım müşahidə olunmuşdur.

Ev təsərrüfatları büdcələrinin təqiqatı üzrə sorğuların aparılması və infliyasiyanın hesablanması üçün qıymet qeydiyyatı prosesi də cari ildən elektronlaşdırılmış, bu sahə ilə məşğul olan işçilərimiz müasir planşetlərlə təchiz edilmiş və onların internete-

fasiyelər çıxışının təmin edilməsi məqsədilə "Azercell Telekom" MMC ilə müqavilə bağlanmışdır. Görülmüş tədbirlər nəticəsində məlumatların onlayn rejimdə birbaşa Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına daxil edilməsinə imkan yaradılmış, operativliyile nail olunmuş, hazırlanmış program təminatları və sitəsile məlumatların qəbulu zamanı yaranan xətaların aşkar edilməsi və vaxtında aradan qaldırılması mümkün olmuşdur.

Elektron xidmetlərin tətbiqi ilə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizə çatdırılmış, eyni zamanda statistik məlumatların işlənilmesi və təhlili imkanları yüksəlmüşdür.

-Dövlət Statistika Komitəsi fəaliyyətini yeni çağırışlara uyğun qurmaq və tələbləri qarşılıqlaşdırmaq üçün hansı islahatlar aparıb, hansı həlli vacib məsələlərin üzərində iş aparılt?

- Qeyd etmək istərdim ki, ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistika ya tələbatı daha da artırır və bundan irəli gələrək statistika sahəsində dövlətin müyyən etdiyi siyasetə xidmət etmek, yüksək etmədi doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanlarına qarşısında duran ən ümde vəzifələrdəndir.

Rəsmi statistikanın əsas inkişaf istiqamətləri dövlət proqramları, strategiya və konsepsiyanın icra vəziyyətinin monitoringinə imkan verən mexanizmlərin yaradılmasını əhatə etməlidir.

Beynəlxalq aləmde və konkret məkanda gedən proseslər və strateji hədəflərə uyğun olaraq statistikanın inkişaf istiqamətinin düzgün müyyən olunması her bir ölkə üçün vacib məsələlərdən biridir. Rəsmi statistika həm qərarların qəbul olunması üçün etibarlı informasiya mənbəyi rolunu oynamalı, həm də həmin qərarlar qəbul olunduandan sonra onların icrası prosesini izləməye imkan verməlidir. Bununla yanaşı, statistika orqanlarının fəaliyyəti yalnız statistika məlumatlarının ümmükləndirilərək tətbiq olmayı tabiiyindəki Baş Hesablama Mərkəzində, digər mərhələlərin, o cümlədən layihələndirmə, məlumatların təhlili, yayılması və s. işə Dövlət Statistika Komitəsinin aparatında cəmlənməsi statistika proseslerinin idarə edilməsinə və məlumatların keyfiyyətinə menfi təsir göstərməsidir. Qeyd olunanlar, statistika proseslerinin bütün mərhələlərinin Dövlət Statistika Komitəsinin aparatında sistemləndirilməsinin zəruriliyi ortaya qoymuşdur. İkinci, Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabiiyindəki Baş Hesablama Mərkəzində, digər mərhələlərin, o cümlədən layihələndirmə, məlumatların təhlili, yayılması və s. işə Dövlət Statistika Komitəsinin aparatında cəmlənməsi statistika proseslerinin idarə edilməsinə və məlumatların keyfiyyətinə menfi təsir göstərməsidir. Qeyd olunanlar, statistika proseslerinin bütün mərhələlərinin Dövlət Statistika Komitəsinin aparatında sistemləndirilməsinin zəruriliyi ortaya qoymuşdur. İkinci, Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabiiyindəki digər təsərrüfat hesablı Tədris Mərkəzi də öz əhəmiyyətini itirmişdir. Vaxtılı kadrçılmazılılığı şəraitində orta təhsilli kadrların hazırlığı ilə məşğul olan bu müəssisəse "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunuñun qəbulundan sonra statistika orqanlarında işe düzəlmək istəyən şəxslərə ali təhsilə bağılı tələbin qoyması, eləcə də ixtisasların artırılması və ya dəyişdirilməsi üçün ölkənin ali təhsil müəssisələrində müvafiq imkanların yaradılması səbəbindən öz əhəmiyyətini itirmişdir. Üçüncü cüsu, müasir dövrde seçmə məsələləri, statistika məlumatlarının redaksiyası, təsviri statistika ilə bağlı standart proqram təminatı paketlərindən geniş istifadə olunması statistika sahəsində daha geniş innovativ tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir. Bu baxımdan, elmi metodlara əsaslanan yeni istiqamətlərin, qabaqcıl statistika texnologiyalarının

tədqiq edilməsi və tətbiqi yollarının müyyən olunması üçün zəmin yaratmışdır. Müvafiq dövlət proqramları əsasında vahid statistik informasiya sisteminin yaradılmasına başlanmış, elektron statistikanın inkişafı yeni mərhələyə qədəm qoymuş, hüquqi və fiziki şəxslərdən məlumatların toplanması, işlənməsi və yayılmasında informasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, respondentlərə düşən statistika yükünün azaldılmasına müyyən qədər nail olunmuşdur. Bütün bunlar statistika məlumatlarının hazırlanması prosesinin təkmilləndirilməsini, idarətəmənin optimallaşdırılmasını, statistika fəaliyyətində innovasiyaların tətbiqini, beynəlxalq əməkdaşlığın yeni müstəvəde təşkiliyi zəruri etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Statistika Komitəsinin qarşısında duran vəzifələrin icrası və institusional potensialın inkişafı ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Bu məqsədə təkliflərimiz əsasında qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublikası Nazirər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi leğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahati şərtləndirən amillərdən ən önemliləri qəbul olunmuş Azərbaycan Respublik

26 oktyabr 2016-cı il

Binəqədidi dəki yanğınlı bağlı şahidlər nə dedi?

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidi baş veren yanğına səbəb olmaqdə təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SIA-nın məlumatına görə, Əfəqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri dinlənilib.

Şahid qismində dindirilmiş ilk olaraq ifadə verən Vəliyev Emin Əkbər oğlu deyib ki, "Qlobal Stone" MMC barədə məlumatlı olub: "Bizim iştirakımız ancaq Bineqədidi hadisə baş verən zaman nümunələri götürüb "Dərnəgül boru zavodu" QSC-nin laboratoriyasına təqdim etmək olub. 3 minə yaxın nümunə göndərilmişdi". Dövlət ittihamçısı Fərid Nağıyev isə ona 250 ədəd poliuretan madde aparıldığından diqqətə çatdırıb. Hüquq müdafiəçisi Məzahir Şahmarov şahida sual verib ki, "Dərnəgül Boru Zavodu" QSC-nin laboratoriyasının rəhbərinin kim olduğunu soruşa da, o tanımadiyi deyib. O bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında "Az-Sert" MMC-də Qeyri-ərzəq məhsullarının sertifikasilaşdırılması sektorunda ekspert-auditor vəzifəsində işleyir, xidməti vəzifelərində sektorun aparıcı eksperti Ovcu Qurbanov tabedir və vəzifəsi sonuncunun göstərişləri əsasında istehsal obyektlərində nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq laboratoriyalara təqdim etməkdən ibarətdir.

O.Qurbanovun göstərişinə əsasən 2012-ci ilin noyabr ayında "Qlobal Stone" MMC-nin Abşeron rayonu Aşağı Güzdek qəsəbəsi ərazisində yerləşən istehsal obyektlərində nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq laboratoriyalara təqdim etməkdən ibarətdir.

O.Qurbanovun göstərişinə əsasən 2012-ci ilin noyabr ayında "Qlobal Stone" MMC-nin Abşeron rayonu Aşağı Güzdek qəsəbəsi ərazisində yerləşən istehsal obyektlərində nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq laboratoriyalara təqdim etməkdən ibarətdir.

O.Qurbanovun göstərişinə əsasən 2012-ci ilin noyabr ayında "Qlobal Stone" MMC-nin Abşeron rayonu Aşağı Güzdek qəsəbəsi ərazisində yerləşən istehsal obyektlərində nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq laboratoriyalara təqdim etməkdən ibarətdir.



Akkreditasiya olunmamış laboratoriyalarda aparılmış sınaqlarda iştirak edərək sınaq protokolunu imzalamadan ibaret olub, hansı laboratoriya akkreditasiya olunubsa, həmin laboratoriyyada keçirilən sınaqda müvafiq qurumun temsilcisi kimi onun iştirakına ehtiyac olmayıb. Dövlət ittihamçısı Fərid Nağıyev ona sınaq zamanı nə qədər nümunə götürdüyüni soruşub, o isə cavabında 4-5 ədəd nümunə götürdüyüni dile getirib.

İ.Yusifov Ağacavad Məmmədovla da orada tanış olduğunu bildirib: "Amma mən həmin poliuretan məhsullarının odadavamlığı prosesinde iştirak etmedim".

Daha sonra şahidlərdən digəri Vüqar Əliyev ifadə verib. O ifadəsində diqqətə çatdırıb ki, zalda olan təqsirləndirilən şəxslərdən heç birini tanımır: "Mən Fövgeladə Hallar Nazırılıyinin əməkdaşıyam. Həmin hadisə baş verən zaman idarədə həyəcan siqnalı verildi. Əraziyə çatan kimi avtomobiləri oradan evakuasiya etdik. Daha sonra insanları xilas etməyə çalışırdıq aşağıya düşəndə isə məlum oldu ki, kimse özünü yuxarı mərtəbədən atıb. Səher saat 12 radələrindən axşama kimi orda idik".

Sonuncu şahid PPX-nin əməkdaşı Emin Məmmədov isə deyib ki, o da təqsirləndirilən şəxslərdən heç kimi tanımır: "Biz hadisə baş verən zaman həmin ərazidə sürücüləre protokol yağırdıq. Sonra gördük ki, hər yeri dumdan büründü. Tez zamanda idarəyə və FHN-a xəber etdik. Daha sonra ərazidə işləyən insanları oradan kənarlaşdırmağa başladıq".

Şahidlərin ifadələri dinləniləndikdən sonra hakim növbəti məhkəmə prosesini oktyabrın 27-ne saat 10:30-a təyin edib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Bineqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınlı bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Beşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Bineqədi rayon mənzil-kommunal təsərrüfat birliliyinin reisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdürü Ədalət Rəcəbov, Bineqədi rayonu, 72 sayılı mənzil-kommunal istisnam sahəsinin reisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Bineqədi rayon icra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfer Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümüne və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barelərində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazırılıyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibeyov da cinayət işinə cəlb edilib. Onlar bareləsində həbs qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsəret alıb.

Diger şahid Ceyhun Nəsrullayev nitqində qeyd edib ki, hadisə baş verən zaman Binəqədi ərazisində Post Patrul Xidmetinin əməkdaşı olduğunu üçün orada xidmet aparıb: "Bir anda hər yerin tütüşü büründüyünün şahidi oldum. Əraziyə olan avtomobiləri tez zamanda evakuasiya etməyə başladıq. Səher 11 radələrindən mən orada idim. İlk yanğın ərazidə yerləşən "Qadin məsləhətxanasi"nın binasının üstündən yarandı".

Diger şahid qismində dindirilmiş Yusifov İsrail Yusif oğlu ifadəsində bildirib ki, onun işi ancaq

"Sanki alova benzин tökmüşdülər"

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Xətai rayonu, Ziğ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınlı bağlı məhkəmə icası keçirilib. SIA xəbər verir ki, Zərərəkmişlər hüquqları barədə məlumatlandırlıblar. Sonra məhkəmə icasında zərərəkmiş və şahid vətəndaşların çıxışları dinlənilib.



Zərərəkmiş Kəmalə Vəliyevanın şəksi nümayəndəsi Oqtay Vəliyev biirib ki, mühakimə olunanlarla şəxsi tanışlığı yoxdur. O.Vəliyev hadisə barədə danışarkən deyib ki, bina aniden alışib. Belə ki, həmin vaxt güclü külək də əsirdi. "Sanki alova benzin tökmüşdülər" deyə qeyd edən O.Vəliyev həmçinin bildirib ki, hazırda həmin mənzildə yaşamır. O, eyni zamanda dövlət tərəfində kompensasiyanın ödənilməyini de bildirək, hadisədə ittiham olunan tərəflərin de təzminatın ödənilməli olduğunu məhkəmə heyətinə çatdırıb. Sonra şahid Abbas Gündüzov çıxış etmək üçün məhkəmə zalına çağırılıb. O, qeyd edib ki, təqsirləndirilən şəxsləri - Sadıqov Fərid Akif oğlunu (Azerbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) və Əşrəfov Zaur Oktay oğlunu (Azerbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) tənənir. Belə ki, A.Gündüzov 2013-cü ildə TNH şirkətində çalışmaq üçün mühəsib vəzifəsinə işe götürülüb. Şahidin sözlərinə görə, o, vergi hesabatları hazırlayaraq müvafiq dövlət qurumuna gönderib. A.Gündüzov TNH şirkətinin nəzdində "Astoriya" tibb mərkəzinin də fəaliyyət göstərdiriyini deyib və sonradan Fərid adlı şəxs tərəfindən oraya baş mühəsib kimi işe götürüldüğünü bildirib. Onun yerinə isə Könül adlı vətəndaş işə cəlb olunub. O, həmin vətəndaşa vergi hesabatlarının verilməsi və s. sənədlərin hazırlanması ilə bağlı bəzi prosesləri başa saldığını bildirib. "Mən Könül xanımı" zavodla bağlı sənədləri təqdim etdim"-deyə qeyd edən A.Gündüzov bildirib ki, bu ilə bağlı əsas olaraq, Əliyev İlham adlı şəxslə əlaqə saxlayıb. O, şəxsin onun sınıf yoldaş olduğunu da qeyd edib.

Sonra şahid Süleymanov Hidayət Vilayət oğlu məhkəmə zalına çağırılıb. Şahid təqsirləndirilən şəxslərdən Sadıqov Fərid Akif oğlunu (Azerbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) və Əşrəfov Zaur Oktay oğlunu (Azerbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə təqsirləndirilir) tanıdığını deyib. O, qeyd edib ki, təqsirləndirilən şəxslərlə heç bir düşmənciliyi və ədavəti yoxdur. H.Süleymanov qeyd edib ki, TNH şirkətine baş məsləhətçi kimi işə cəlb olunub. Belə ki, o işə cəlb olunduğu vaxt zavodda tikinti işləri gedirdi. O isə orada qurulacaq dəzgahların alınmasında, qurulmasına və s. texniki idə iştirak edib. Hakimin suallarını cavablandırıb şahid bildirib ki, onun zavoda cəlb edilməsinə baxmayaraq, rəsmi işçi olmayıb və qeyri-rəsmi işçi kimi fəaliyyət göstərib. H.Süleymanov "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına bələd olmadığı deyib və kimyevi tərkibini bilmədiyi qeyd edib.

Lakin hakim E.Ismayılov şahidə xatırladı ki, bəzi şahidlər "poliuretan" materialların əvvəlki istehsalları ilə sonrakı istehsallarının tərkibində fərqlərin olduğunu deyiblər. H.Süleymanov isə bundan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, onun işi yalnız texniki sahə üzrə, eləcə də qəliblərin salınmasından ibarət olub və materialların tərkibi haqqında məlumatı olmayıb.

Şahidlər dindirildikdən sonra, hakim E.Ismayılov növbəti məhkəmə icasını noyabrın 1-nə, saat 10:30-a təyin edib.

Xatırladaq ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Ziğ yolu küçəsi 16 sayılı ünvanında baş verib. Həmin ünvanında "TNH" şirkəti tərəfində fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquz-mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Fakti üzrə Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görünlən işlərə faktiki rəhberliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümüne və digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barelərində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

"Milli kimliyin formalasmasında milli dəyərlərin rolü"

Bu mövzuda DQİDK və İcərişəhər Cümə məscidi icması birgə tədbir keçirib

İcərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurum-larla İş üzrə Dövlət Komitəsinin icərişəhər Cümə məscidi icması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə "Dini icmalara yardım göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, "Milli kimliyin formalasmasında milli dəyərlərin rolü" layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirə moderatorluq edən DQİDK sə-



rir. Biz də bu önemli fürsətdə istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalasması istiqamətində var gücümüzə çalışacaq, töhfələrimizi verəcəyik".

Surxay Məmmədli daha sonra bildirib ki, Azərbaycanda çoxsaylı məscidlər, pirlər, ocaqlar fəaliyyət göstərir və bütün bunların qorunub-saxlanılmasında dövlət böyük işlər görür: "Qafqaz Müsəlmanları idarəsinin rəhbəri, Şeyxüislam Allahşükür Paşaşəzade həzərətləri daim bu istiqamətdə təşəbbüslerle çıxış edir, bunun isə təməlində milli dəyərlərimizin qorunması, inkişaf etdirilməsi məqsədi, amali dayanır. Bu, həm də bir siyasətdir. Bu siyasetin təməli Ulu Önder Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani-Məciddən kəlamlarla başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Önder Heydər Əliyevin ikinci dəfə hakimiyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütüvə açılışı, təmir və bərpaları baş tutdu: "Bu, ilk növbədə, Onun tərəfindən dəyərlərimizə göstərilən böyük saygı və dəyer idi. Çünkü sovet dövrü bir çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar təmamilə başqa məqsədlər üçün istifadə edilirdi. Heydər Əliyevin qayıdışından sonra Bibi-Heybat, Təzə Pir və o cümlədən, bölgələrimizde məscidlərin bərpasına, yenidən qurulmasına başlanıldı. İnancı insanımıza bundan böyük töhfə ola bilərdi".

QMİ rəsmisi daha bir xatırlatma edərək, Ulu Önder Heydər Əliyev haqqında bir hadisədən bəhs etdi və bildirdi ki, Təzə Pirde keçirilən Aşura marasimine təşrif buyuran Ulu Önder xalqla birge imam Hüseyin eleyhisselama təziyyə saxladı, müqəddəs Əhli-Beyt imamının kəlamlarından bəhs etdi, onların mahiyyətini açıqladı: "Bu böyük şəxsiyyət Azərbaycanda böyük bir ənənənin təməlini qoydu və Prezident İlham Əliyev cənabları bu ənənəni davam etdirir. Biz xoşbəxtik ki, bizim müstəqil dövlətimiz, bayraqımız, ulu tarixe söykənən dövlətçilik tariximiz, ənənələrimiz var".

İlahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli de, öz növbəsində, bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümdür: "Azərbaycan xalqı elə bir xalqdır ki, her zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalasmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmış, inkişaf etdirilməlidir".

Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları idarəsinin rəhbəri, Şeyxüislam Allahşükür Paşaşəzade həzərətlərinin arasında olan səmi-mi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir".

QMİ-nin Səbail rayonu üzrə selahiyətli nümayəndəsi, icərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli çıxışında tədbir istirakçılarına təşəkkür etdi və müqəddəs Qurani-Kərimindən kəlamlar oxudu.



Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları idarəsinin rəhbəri, Şeyxüislam Allahşükür Paşaşəzade həzərətlərinin arasında olan səmi-mi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir".

QMİ-nin Səbail rayonu üzrə selahiyətli nümayəndəsi, icərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli çıxışında tədbir istirakçılarına təşəkkür etdi və müqəddəs Qurani-Kərimindən kəlamlar oxudu.

Hacı Surxay Məmmədli DQİDK-ye və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldıqına görə öz təşəkkürünü bildirdi ve vurğuladı ki, bu kimi layihələrin, tədbirlerin keçirilməsi dövlət-din münasibətləri formalasmasında milli özündürkəti kifayət qədər ehtiva edir: "Əlbəttə ki, bu bir örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Bu kimi layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən minnətdər ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti İlham Əliyev bu cür təşəbbüslerlə çıxış edir, bizlərə dəstək göstə-

Nəsimi rayonunda "Ümumrespublika Yaşıl Marafon" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzre Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kampanyası davam etdirilərək, artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir. Bu nəcib təşəbbüsü ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən "Ümumrespublika Yaşıl Marafon" layihəsi çərçivəsində rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin, ümumilikdə, 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub.

İlk növbədə, Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görüldüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilib, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib. Keçirilən aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilib. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulubdur.

Ü.ASGEROV

Macarıstan türkologiyası və Azərbaycan

Dünən AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında "Macarıstan türkologiyası və Azərbaycan" mövzusunda konfrans keçirildi. Tədbir Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayı 90 illik yubileyinin keçirilməsi haqqında" 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub.



Əvvəlcə tanınmış türkoloq-alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiye baxış keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Isa Həbibbəyli "Birinci Türkoloji Qurultayı 90 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin Sərəncamını xatırladaraq, birinci Türkoloji Qurultayı 90 illiyi silsiləsindən olan konfransın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. AMEA-nın vitse-prezidenti Türkoloji Qurultaya bağlı Türkiyə, Qazaxistan, Qırğızistan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə AMEA-da bir çox tədbirlərin keçirildiyini nəzəre çatdırıldı. Oktyabrın 21-də Türkiyədə birinci Türkoloji Qurultayı 90 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak etdiyi söyləyən akademik İ.Həbibbəyli Türkoloji Qurultay dövründə çəkilmiş ləntlərdən hazırlanmış filmin nümayiş olunduğunu bildirdi. Natiq ötən il AMEA-nın 70 illik yubileyi ərefəsində yubileyə həsr olunan filmin çəkilişləri zamanı arxivlərdə aparılan axtarışlar zamanı Türkoloji Qurultaya aid iki dəqiqəlik filmin əlde olunduğunu da diqqətə çatdırıldı. Akademik, həmçinin, türkologiya elminin inkişafında böyük xidmətləri olan G.Hazainin həyat və yaradıcılığı barədə məlumat verdi, onun Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin rolundan bəhs etdi. Macarıstanın Azərbaycandakı fəvqələdə və səlahiyyətli səfiri İmre Laslotski ölkələrimiz arasındaki dostluq və qardaşlıq münasibətlərindən söz açdı, tədbirin türkologiyasının, türkoloji əlaqələrin inkişafına, formalasmasına, neticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirdi.

Mərkəzi-Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına integrasiyası barədə çıxış etdi. Bildirdi ki, Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alımı öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnal, 600-dək elmi məqala, habelə, bir sıra şəxsi arxiv materiallarını AMEA-nın Mərkəzi-Elmi Kitabxanasına bağışlamışdır. Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayet Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdürü, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun şöbə müdürü, filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları Azərbaycan və macar xalqları arasında elmi əlaqələrin bundan sonra da möhkəmləndirilməsi baxımından konfransın əhəmiyyətini vurğuladılar. Sonda G.Hazainin qızı Sisilya Hazai atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnədarlığını bildirdi.

NƏZAKƏT

Rövşən NURƏDDİNOĞLU

“Müstəqil dövlətimizin qorunması mühüm şərtdir”

Dünən “Mühərbi dədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyi 83 sayılı məktəb-liseyde “Yeniyetmə və gənclərin vətənpərvəlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında elmi-praktiki konfransların təşkili” layihəsi çərçivəsində “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda seminar keçirmişdir. Tədbirdə 83 sayılı məktəbin yeniyetmə və gəncləri, müəllimləri, məktəbin direktoru Nəbi Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aybəniz müəllimlə iştirak ediblər. Konfransı Kamil Məmmədovlu açaraq sözü Ulu Öndər Heydər Əliyev irsinin tədqiqatçısı “Ümid Çıraqı” jurnalının baş redaktoru Hacı Xədicə xanımı verib. Məruzəçi Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir” mövzusunda çıxış edib.



İslamşunas Tahir Abbaslı “Vətənpərvəlik və Qarabağ” mövzusunda məruzə edib. AMEA-nın üzvü Cahid Kazimov “Mühəribədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyinin yeni saytını konfrans iştirakçılara təqdim etdi. Bu da yeniyetmə və gənclərin sualları və çıxışları olub. Sonunda (www.umidcragi.az) saytının açılış təqdimati ilə layihəyə həsr oluna broşurlar müəllimlə və şagirdlərə paylanılıb.

KİV nümayəndələri və Binəqədi rayonu icra hakimiyyətinin əməkdaşı Rauf Həsənov da layihənin uğurlu alınmasına və “Müstəqil dövlətin qorunması mühüm şərtdir” seminarının keçirilməsini və gənclərdə milli vətənpərvəlik hissini daha da artırılmasını qeyd ediblər. Bundan sonra da belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi məqsədəyən hesab edilib. Məruzələr üzrə yeniyetmə və

gənclərin sualları və çıxışları olub. Sonunda (www.umidcragi.az) saytının açılış təqdimati ilə layihəyə həsr oluna broşurlar müəllimlə və şagirdlərə paylanılıb.



Nemətə
“Pənah”
aparmaq...

SAMİR

Gec doğulmağımızda heç bir günahımız yoxdur. Halbuki hələ buna gec doğulmaq da demək tezdir. Rəhmətlik ANS “215” KL adlanırdı, bir də dövlət televiziyanın səsi hər kəsin evində eşidilirdi. Sonralar balANS necə pozuldusa, bu, başqa məsələdir. Yəni vicedANSızlıq etmək lazımdır. AXCMüsavat iqtidarı dövründə baş verən rüsvayçılıqları televiziyadan izləmək kiçik yaşimdada məni utandırırdı. Atamdan Milli Məclisdə iclas vaxtı “əlində siqaret çəkən kişi”nın kimliyini soruşmağa peşman olurdum. Sanki ekranдан məni eşidirlər, acığa hərəsi bir tənbəki, “papur” çıxarıb parlamenti, daha doğrusu, qanunlarımızı tüstüyə boğurdular. Pənah Hüseyn Əbülfəz Elçibəyi necə hirsənləndirmişdə, ikinci 1 saatın içində 2 qutu siqaret çəkmişdi. Hər kəs P.Hüseynin “qələminin qırılacağını” düşünürdü, amma sonradan məlum oldu ki, “qarız” Pənah, Elçibəyi içirdib, sərəxənə edib masasının üstünə də hazır sərəncamı qoyub imzalatdır. Dalbadal iki nəfər icra başçısı təyin etdirir. Təkcə Ə.Elçibəyə qarşı eşitdiyiniz günahların, xəyanətlərin əzabı sizləri qəbir evində də rahat buraxmayıacaq.

Bu, həm də həmin vaxtlar idı ki, almayanaq, heç bir tehsili olmayan Nəmet Pənahlı camaata “otur, dur” dediyine görə dövləti, xalqı özüne borclu bilirdi, hələ yüksək vəzifə arzuladığını demirəm. “Otur-dur”a bax ha! Guya... Bu da sonradan meydana çıxdı. Nəmetin öyrədilmiş öz adamları idı, Nəmet “otur” deyən kimi otururdular, “dur” deyən kimi dururdular. Camaatı da buna məcbur edirdilər. Çaresiz insanlar nə üçün “oturub-durduğunu” bilmirdi ki, bilmirdi. Ele götürək menim doğma dayım oğlunu. “Azadlıq” meydandasında hər kəs xüsusi tərzdə, üsyankar şəkildə, özü də heca-heca “BIR-LƏ-ŞİN” qışkırmış. Bu da “MİR-BƏ-ŞİR” deyə-deyə səsini başına atıbmış.

Yeri gəlmışkən, məncə, artıq “Azadlıq” qəzetini qanunla üz-üzə dəyandırmağın vaxtıdır. Qoy qanun sözünü desin! Deməli, bir neçə gündür ki, saxta fotosəkillərlə, əldəqayırmalar, sənədlərlə Azərbaycan dövlətinin, dölet xadimlərinin ünvanına şər-böhtən yağıdır, xalqımızı və milletimizi müxtəlif karikaturalar vasitəsilə “monqol” adlandırır. Karikaturaların birində “Üç xalq” təsvir edilib, hər bir xalqın başının üzərində simvolik heyvan şəklə qoyublar. Ermenilərin başının üstündə “pələng” şəkli qoyan bu axmaqlar öz xalqını “qoyun”la təsvir ediblər. Bax, sizin leyqətiniz, şərəfiniz, düşüncəniz bu qədərdir.

Nurəddin Məmmədli iki gün əvvəlki çıxışında özü haqqında danışaken “mən alıməm, professoram” dedi. Başımız sağı əlsən! “Alimi” Nurəddin olan müxalifətin görindi cahili nə gündədir? Tak çto, mən necə kimyaçıyam, nə qədər yaxşı zoologamsa, sən də bir o qədər “elm adamı”san, “professor”san...

Dağıdıcı müxalifətin yeni “siyahı formulu”

“Qondarma “siyasi məhbus” siyahılarını hazırlayanlar bunu böyük pulların karşılığında edirlər”



Azerbaycanda xoas yaratmaq arzusunda olan məkrli xarici qüvvələr son günlərdə növbəti təxribatçı planlarını işə salıblar. Erməniperəst, dünyada terroru maliyələşdirən bəzi dairələrin ölkəmizdəki quluna çevrilən AXCP və Müsavat bu dəfə qondarma “siyasi məhbus” siyahıları hazırlanmaqla daha böyük pulları mənimsəməyə ciddi-cəhdələr çalışırlar. Şübəsiz ki, maddi maraqlan əlavə bu, həm də özünü “ana müxalifət” adlandıran, əslində isə, siyasi provokatorların cəmləşdiyi qrupların uzun illərdir ermənipərəst dairələr qarşısında götürdüyü öhdəliklərdir.

Son bir həftə ərzində AXCP sedri Ə.Kərimlinin diktəsi ilə bir neçə qondarma siyahıları hazırlanıb və ilk olaraq, bu siyahılar bir daha dəqiqləşdirmək üçün xarici havadarlarına göndərilib. Tesadüfi deyil ki, Qənimət Zahidin aparıcısı olduğu “Azərbaycan saatı” programında hər gün yeni bir qondarma “siyasi məhbus” siyahısı açıqlanır. Hetta buna görə Q.Zahidlə Ə.Kərimli arasında narazılıqlar da yaranıb. Çünkü Ə.Kərimlinin xaricə göndərdiyi siyahı, mehz Q.Zahid vəsítəsi ilə

“mesləhət masası”na qoyulur. Ə.Kərimlinin bir neçə gün əvvəl hazırladığı qondarma siyahıda 194 şəxsin adı var. Adı siyahıda olan insanların bir çoxu ağır cinayətlər töretni, dövlət maraqlarımızı satmış, xarici təxribatçı qrupların Azərbaycanda əlaltılarına çevrilərək ölkəmizdə xoas yaratmağa cəhd etmiş, narkotik ticarəti ilə məşğul olmuş, “din” pərdesi adı altında silahlı dəstələr yaratmış və s. şəxslərdir. Bundan başqa, Müsavat partiyası da məzmunca eyni, lakin say fərqi olan qondarma “siyasi məhbus” siyahısı hazırlayıb. Bu adamların qeyri-səmimiliyi, saxtakarlığı ondan bilinir ki, cəbhəçilər müsavatçıları, müsavatçıları da cəbhəçiləri siyahıya salmayıb. Nəcə deyərlər, Müsavatın “siyasi məhbus” adlandırdığı şəxs AXCP üçün adı cinayətkardır. Eləcə də AXCP-nin “qehrəman” kimi təbliğ etdiyi, “siyasi dustaq” kimi qələmə verdiyi şəxs də Müsavat üçün cinayətkardan başqa bir şey deyil. O zaman bu adamların qondarma siyahıları cəmiyyətimizə sırrımaşa çalışdıqlarını heç cür qəbul etmək olmur. Əslində, bu siyahıların hazırlanmasında məqsəd nədir? Dağıdıcı müxalifət son günlərde bu tipli qondarma siyahılar hazırlanmaqla nəyə nail olmaq istəyir? Bütün bu suallara cavab almanın üçün ekspertlərin fikirlərini soruşduq.

Siyasi şərhçi Ülvü Məmmədov “SƏS” qəzeti açıqlamasında bildirib ki, AXCP-Müsavat zaman-zaman bu tip qondarma siyahıları hazırlayıblar: “Əvvəla, bu adamlar qondarma “siyasi məhbus” siyahıları ile böyük məbləğdə gelir, onların öz dilləri ilə desək, qrantlar əldə edirlər. Bundan başqa, insan hüquqlarının “müdafisi” ilə məşğul olan bir neçə təşkilat dağıdıcı müxalifətin bu siyahılarından bir baza kimi, “donos” kimi yararlanırlar. Yeni Azərbaycan haqqında açıqladıqları hesabatı diqqətlə oxusuzun gərəsini ki, həmin təşkilatlar sanki “Azadlıq” qəzeti fikirlərini olduğu kimi təqdim edirlər. Həmçinin, AXCP-Müsavatdan bütün bunlar tələb olunur. Məsələn, “Milli Şura”nın 11 sentyabr və 17 sentyabr, Müsavatın isə 18 sentyabr mitinqləri konkret olaraq anti-Azərbaycan qüvvələrinin sıfırı idi. Radikal müxalifət bu mitinqləri keçirməyə bilməzdi. Bu da növbəti yersiz addımdır, heç bir effekte malik olmayan hərəkətlərdir. Çünkü Azərbaycanda cinayət töretni şəxs öz daxili qanunlarımız qarşısında cavab verir. Qanunlarımızın cinayətkar kimi tanıldığı şəxs hansısa dairənin marağına uyğun deyilsə, bu onların öz işidir. Heç kimə hesabat vermək məcburiyyətində deyilik”.

Məsələ ilə bağlı hüquq müdafiəcisi Novella Cəfəroğlu da bildirib ki, əslində, siyahı tərtib etmək və mümkün qədər ora daha çox adının adını əlavə etməkdə məqsədin nə olduğunu siz məndən də yaxşı bilirsiniz: “Bu, hər hansı bir üstünlük yaratmır. Bütün bu siyahıları hazırlayan hüquq “müdaficiləri” ilə hər hansı bir kontaktımız yoxdur. Ancaq o böyük-böyük siyahıları yananlar bunu pul karşılığında edirlər”.

SAMİR

Həkimlərə çay və kofe içmək qadağan olunub

Britaniya qraflığı olan Lesterşirde həkimlərə iş vaxtı çay və ya kofe içmek qadağan edilib. Bu barədə lenta.ru saytı "The Independent"ə istinadən xəbər verir. Tibb müəssisələrinin rəhbərliyi bunu xəstələrin xahişinə əsasən qəbul edib. İnsanlar bildiriblər ki, müayinə və qəbul zamanı əllərində qaynar içki tutan həkimlər tənbəl və saygısız insan təessüratı yaradırlar. Həkimlərə bu qadağa barədə elektron məktub vasitəsilə xəber veriblər. Bir çox həkimlər bu qadağanı ədalətsiz və qeyri-insani adlandırlıblar. Onlar yerli KİV-lerde öz hüquqlarını qorumaq üçün kampaniyaya başlayıblar. Amma həkimlərin imic məsələsinə nəzarət edən Mişel Skoun bildirib ki, bu yeni qayda ancaq isti içkiləri nəzərdə tutur. Çünkü bu içkilər insanları daha da tənbəlləşdirir, işdən ayrırlar və sair. O deyib ki, həkimlər istədikləri vaxt soyuq su içə bilərlər.

Yad planetdən gələn siqnalların mənası nədir?

Rusiyadakı bir radio teleskopu vasitəsilə, 95 işq il əzaqdan gələn güclü siqnal eldə edilib. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumatə görə, Kanadanın Laval Universitetində işləyən mütəxəssislərin apardıqları araşdırımlar nəticəsində kosmosdan gələn 234 siqnal qeyd edilib. Siqnalların başqa planetdən olan varlıqlar tərəfindən geldiyini iddia edən astronavtlar Ermanno Borra və Erik Trottier bu varlıqların dünya ilə əlaqə qurmağa çalışdıqlarını deyiblər. Borra, yeni siqnalların daha əvvəl də kosmosdan gələn siqnallarla eyni olduğunu bildirib. Qeyd edək ki, mütəxəssislər siqnalın hansı məna daşıdığını və tam olaraq haradan gəldiyini söyləməyin erkən olduğunu bildiriblər.

Hər 10 saniyədə 1 nəfər bu xəstəlikdən ölürlər

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkerli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünəyini dəyişir. Səhiyyə Nazirliyindən verilən məlumatə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkerli diabetin yaranmasına təkan verir. Nazirliyindən bildirilib ki, respublikamızda şəkerli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkerli diabetdən ölüm göstəricisi enib. "Dünyanın bir çox ölkələrində diabet göstəricilərinə görə ürek, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkerli diabetə düşər olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi seviyyesini azaldır". Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-ci ilde qəbul etdiyi xüsusi bəyannamədə "ağır xroniki xəstəlik" kimi qələmə verdiyi şəkerli diabet digər xəstəlikləri kəskinləşdirir, ana və uşaqlaqlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.

ELAN

Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov 24 "b" küçəsində "Qlobal Azəri" MMC tərəfindən inşa edilmiş binanın 16-ci blokunun, 1800 sayılı mənzilin sahibi Məmmədova Mafizə Əlibala qızına verilmiş kredit müqaviləsi sənədi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov
Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

26 oktyabr

"Qəbələ" Sumqayıtda xal itirdi



Ünən futbol Topaz Premyer Liqasının IX turunda "Sumqayıt" "Qəbələ" ni qəbul edib. SIA-nın məlumatına görə, "Kapital Bank Arena"da keçirilən qarşılaşmadada heç-heçə qeydə alınıb. Oyunun 46-cı dəqiqəsində meydən sahiblərinin futbolçusu Yusif Nəbiyev hesabı açıb. Daha sonra isə "Qəbələ"nin futbolçuları Rəşad Eyyubov (64-cü dəqiqə) və Filip Ozobiç (73-cü dəqiqə) fərqlənib. Qarşılaşmanın 90 +4-cü dəqiqəsində Amil Yunanov hesabda tarazlıq yaradıb və oyunu bu hesabla da başa çatıb.

"Fənərbaxça" Fabreqası transfer etmək istəyir

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolcu ilə gücləndirməyə hazırlaşır. SIA-nın məlumatına görə, İstanbul temsilciqi qış transfer pəncəresində İngiltərənin "Çelsi" klubundan ayrılağı gündəmde olan Sesk Fabreqası heyətinə qatmaq niyyətindədir. Artıq görüş üçün hazırlıqlar tamamlanmaq üzərdir. "Fənərbaxça" qış fasılısında London temsilcisine həm transfer, həm də icarə təklifi ilə müraciət edəcək. Klub prezidenti Əziz Yıldırımın tapşırığına əsasən, Fabreqasın keçidi üçün lazım olan hər bir iş görüləcək.



Mourinyodan Runiyə - özünə yeni klub axtar!



Manchester Yunayted'in baş məşqçisi Jozé Mourino futbolçusu Ueyn Runiyə özünə yeni klub tapmağı məsləhət görüb. Qol.az-in "The Sun" a istinadən yayıldığı xəbərə görə, portugaliyalı mütəxəssis inglés hücumçuya bildirib ki, əger müntəzəm oynaması istəyirsə, özünə yeni komanda axtarmağı yaxşı olardı. Qeyd edək ki, rəsmi versiyaya görə U.Runi zədə səbəbindən İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi"yə qarşı oynamayıb. Ancaq ölkə mətbuatı iddia edir ki, Runi zədələnməyib. O, məşqçi heyətinin qərarı ilə sözügedən görüşdə iştirak etməyib.

Kasilyas millidən gedib?



Portu'nun qapıçısı iker Kasilyas İspaniya millisindəki karyerasını başa vurduğu iddialarına münasibət bildirib. Qol.az-in xarici KİV-lərə istinadən yayıldığı xəbərə görə, o, bu iddiaları təkzib edib: "Millidən ayrılmamışam. Komandanın baş məşqisi Lopeteqi başqa qapıçıları seçdi. Əger yenidən milliye çəgirilsəm, bunu qəbul edəcəm. Baş məşqçinin qərarlarına hörmət edirəm". Qeyd edək ki, İ.Kasilyas DÇ-2018-in seçmə mərhələsində İtaliya və Albaniya ilə oyunlar üçün milliye çağırılmamışdı.

Sabiq "Fənərbaxça"lı yenə həbs edildi



Fənərbaxça"nın sabiq futbolçusu Fabio Bilikanın başı qalmaqallardan açıldı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, brasiliyalı müdafiəçi polislər tərefindən saxlanılıb. Buna səbəb 37 yaşlı keşmiş müdafiəçinin aliment haqqını ödəməməsidi. 17 min dollarlıq borcu yığılan futbolçu dünən gecə polis bölməsinə aparılıb. Həbs edildikdən sonra 17 min dollarlıq borcu ödəyən futbolçu bir müddət sonra sərbəst buraxılıb. Bu, Braziliya mətbuatının diqqətindən yayınmayıb. Braziliyalılar Bilikanın bundan əvvəlki aliment borcunu, adam yaralama kimi əməllərini xatırladıraq, hadisəni "Yenə Bilika, yenə olay" başlığı ilə işləşdirdilər. Qeyd edək ki, bir müddət əvvəl Bilika keçmiş həyat yoldaşına aliment pulunu ödəmədiyi üçün bir xeyriyyə kampaniyası zamanı saxlanılmışdı.

Sambo üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Baki Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi keçirilib. BŞGİBİ-dən AZERTAC-a bildiriblər ki, birincilikdə 110 idmançı mübarizə apardı. Yarışda Sabir Ağayev (48 kq), Sübhən İsrəfilov (52 kq), Rəşad Dönyamalyev (57 kq), Fuad Məmmədov (62 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq), Zöhrəb Qurbanov (82 kq), Cavid Muradov (90 kq), Elvin Tarverdiyev (100 kq) və Hüseyn Quliyev (100 kq-dan yuxarı) qızıl medala sahib olublular. İlk üç yeri tutan idmançılar Baş İdarətə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.